

Tariximizin şanlı səhifeləri arasında “20 Yanvar”ın xüsusi əhəmiyyəti dövlət məstəqilliyinin bərpasından ötən müddət ərzində özünün təsdiqini tapdı. O qanlı, müdhiş gecə yaddaşlara qara hərflərlə yazılısa da, milli azadlıq tariximizin şorfini uca tutan xalqımız eyni zamanda qürur duydu. Çünkü əzmkarlıq, qətiyyət, milli həmrəylik məhz o dəhşətli günlərdə özünün zirvəsinə yüksəldi.

Meydandan ucalan “Azadlıq!” hayqırıtsı 70 illik ömrü olan imperiyanı diz çökdürdü! Məhz buna görə - xalqın haqq səsini batırmaq, azadlıq arzusunu gözündə qoymaq, əzmek, qorxutmaq, meydandardan uzaqlaşdırmaq üçün 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakıya yerdildi. Həmin gecə xalqımıza qarşı xüsusi qəddarlıqla hazırlanmış qəsd planı icra olundu. Bakının küçələrində görünməmiş, yaşanmamış qanlı faciə törendildi. Uşaqlar, qocalar, həmcinin təcili yardım maşınlarında olan həkimlər gülleyə tutuldu.

Düşmənin məkrli niyyəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, insanlara mənəvi zərbə vurmaq məqsədi daşıyırırdı. Lakin düşmən millətimizin gözünü qorxuda bilmədi: xalqın zülmə qarşı əzmkarlığı sarsıtmaq mümkün olmadı. “20 Yanvar” faciəsi - qanlı tarix xalqın yaddaşında dərin iz saldı. Şəhidlərimiz hər il sükutla anıldı. Vətənin azadlığı uğrunda qurban gedən insanların ezziz xatirəsi böyük ehtiramla yad edildi. Azərbaycan tarixinin bu qanlı səhifəsi ilə bağlı xeyli sayda kitablar da yazıldı...

Bu il də ölkəmizin hər guşəsində fəaliyyət göstərən kitabxanalarda və sərgi salonlarında 20 Yanvar haqqında yazılmış əsərlərin sərgisi açılıb. Burada o dəhşətli günlərdən söz açan “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şəhərlər”, “Qa-

Əzmkarlıq, qürur və iftixar gününün kitabı ömrü

Azərbaycan tarixinin qanlı 20 Yanvar səhifəsi ilə bağlı çoxsaylı nəşrlər var

rabağ ruzigarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastarı”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Qara Yanvar dialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır” və digər kitablar nümayiş olunur.

Əli silahsızlar,
özü günahsızlar

20 Yanvar şəhidlərinin hələ 40 mərasimindək yazıçı-jurnalist Rafiq Səməndərin ev-ev, el-el, əl-əl gəzən, hər səhifəsində bir qara dastan yazılmış “Şəhidləri” i bu mövzuda qələmə alınan kitabların qaranquşu, yeni bir janrıñ özülü sayıldı. Bu kitab, əslində, şəhid analarının göz yaşı, bacı-qardaşların düşmənə nifreti ilə qələmə alınmışdı. “Gənclik” nəşriyyatında buraxılan kitabın “Ön söz”ündə xalq şairi Bəxtiyar Vahabzadə yazdı: ...Bu kitab hər şəhidin ölmənə deyilən ağılardan ibarətdir. Bunlar adı yazılır deyil, bedii sözlə bir qədər efsanələşdirilmiş, qeyri-adiləşdirilmiş nəğmələrdir. Çünkü bu yazıların qəhrəmanları özləri adı olduğu qədər ölümləri də qeyri-adi, ağlaşımazdır. Axi, heç kəsin ağlına gəle bilməzdi ki, qəlbini Vətən hissi ilə çirpinan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dəst, qardaş kimi qələmə verən bir ordunun əlində qətle yetirilsin...

Şəhidlərimiz haqqında yazılı lan hekayətlər həm də gələcək nəsiller üçün ibret dərsidir. Qoy onlar sadələvh olmasına, xeyriyi şərədn, qarani ağdan, dostu düşməndən ayıra bilsinlər. Bilsinlər ki, yaşadıqları qarmaqarışq diplomatiya, hiylə zəmanəsində hər gün, hər saat ayıq və kəsərlə olmasalar, hadisələrin axırını əvvəldən görə bilməsələr, onların da başına müsibətlər açılar, tarix səhnəsindən silinə bilərlər.



O qanlı hadisədən ötən müddət ərzində qələmə alınan çoxsaylı nəşrlərin sırası genişləndə, bəziləri təbliğat nöqtəyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır ki, belələrindən biri də Mədəniyyət Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-Metodika şöbəsinin tərtib etdiyi “Tarixin qan yaddası”dır. Bu elmi-metodiki vəsaitdə, əslində, kitabxanaçı-təbliğatçılarla yanaşı, daha geniş oxucu auditoriyasına 20 Yanvarla bağlı əsaslı mənbələrə istinad olunan faktlar təqdim edilir.

“20 Yanvar: güllələnmiş qəzet” in kitablaşan ömrü vətdir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

Əlbəttə, bu mövzuya həsr edilən nəşrlər, təbii ki, yalnız yuxarıda nümunə göstərilənlər deyil. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Şakir Yaqubovun “Mən şahidəm ki...”, “Qara yanvar: əvvəl və sonra”, Sabir Yanardağın “Yanvar qırğınının intiqamı”, Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix”i, Müşfiq Əmirovla Mədəd Coşğunun tərtibatı ilə işq üzü görmüş “20 Yanvar faciəsi və rabitəciler” toplusu,

Aydın Balayevin “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şəhələr”, Qüdrət Əbdülsəlimzadənin “Nikbin faciə: Qanlı Yanvar düşüncələri”, Aliyə Ədaletin “Şəhid ömrü yaşayanlar”, Qulu Kəngərlinin “Qanlı şənbəye gedən yol: 1990-cı il yanvar ayının xronikası”, “O günlerin radio səsleri, şahidli, şəhidli gecə”, “Qara Yanvar şəhidləri”, Məzahir Süleymanzadənin “20 yanvar: güllələnmiş qəzet”i, Azərbaycan Milli Kitabxanası tərəfindən buraxılan “Şəhidlər: bibliografiya”, Niftali Şixlərin “Dünyamızın 20 Yanvar faciəsi”, Şövkət Xanməmmədovanın “20-dən 20-yə” povesti, Xəliyəddin Xəlilin “Azərbaycan xalqını dünyaya yenidən millet kimi təqdim edən 20 Yanvar” və digər bir-birindən dəyərli kitablar anadilli oxuculara yalnız həmin günlərin müsibətlərinin acı göz yaşlarını yaşatmadı, həm də şəhidliyin müqəddəsliyini anlatmış oldu. Bularla yanşı, 20 Yanvarın əsl həqiqətləri rus və ingilis dilli oxuculara da təqdim edildi.

Tofiq Qəhrəmanovun “Cəlladımız zalim idi” ağı-salnaməsini o günlərin qanlı xronikası da adlandırmaq olar: “Ulu Zərdüstün hikmətlərinin birində deyilir: “Ey həqiqət, o vaxt ki, sən mənim ürəyimdəsən, demək, xalqımın içindəsən”.

Kitabın “Hərbi təcavüzkarlıq aktı” bölümünün isə “20 Yanvar”ın tələbə, şəhid-şair Üvü Bünyadzadənin andı ilə açılması təsadüfi deyil: ...Əgər vədimə xilaf çıksam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim...

Məhz belə andların müəlliflərinin xalqı əliyalın halda Bakının küçələrinə axısb, izdihamlı mitinqlər keçirirdi. Hami sovet ordusunun paytaxta girməsinin əleyhinə idi. Nəinki 1990-ci ilin yanvarın-

da, əslində iki il idi ki, xalq ayaqüstü öz haqqını və azadlığını tələb edirdi...

Qədirbilənlilik və
Qələbə əzmi...

Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da mühərbiə veteranlarının, şəhid ailələrinin, əlliərin problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.

...Heydər Əliyev Fondu vitse-prezidenti, “Rusyanın Azərbaycanlı Gənclər Təşkilatı”nın sədri Leyla Əliyevanın xalqımızın tarixinə, önemli hadisələrinə həssas münasibəti de xüsusi qeyd olunmalıdır. Xatırladəq ki, 20 Yanvar dəhşətlərindən iki il sonra daşnakların Xocalıda amansızlıqla töretdiyi faciənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması Leyla Əliyevanın təşəbbüsü ilə geniş kampaniyaya çevrildi. Elan edilən “Xocalıya ədalet” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurdu.

Qədirbilən və vətənsevər xalqımız 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətə xatırlayı, onların əziz xatirəsini böyük ehtiramla anır. Bu qədirbilənlilik həm də o deməkdir ki, az keçməyəcək, Qarabağda da eyni metinliklə Qələbə qazanacaq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtəfəli uğurları, dünyada gündən-güne artan nüfuzu, dövlət başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün istiqamətlərdə ölkəmizin inkişafı namine atdığı qətiyyəti addımlar da zəmanət verir...

**Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”**